

Azərbaycanlıların Qərbi Azərbaycandan 1988-1989-cu illər deportasiyası

(əvvəli 7 dekabr tarixli sayımızda)

Keçmiş DQMVG Xalq Deputatlar Sovetinin növbədənəkar sessiyasının çağırılacağı xəbərini alan Azərbaycan KP MK-nin birinci katibi Kamran Bağırov 1988-ci il fevralın 20-də səhər-səhər təyyare ilə Xankəndiyə gəlmiş, Vilayət Partiya Komitəsinin büro iclasını keçirmiş, erməni separatizminin qarşısını almağa çalışmışdı. Lakin ele həmin gün axşam Vilayət Xalq Deputatları Sovetinin növbədənəkar sessiyası keçirilmiş, muxtar vilayətin Azərbaycan SSR-in tərkibindən çıxarılib Ermənistən SSR-in tərkibinə daxil edilməsi haqqında qərar qəbul edilmiş və qərara anlayışlı yanaşılması üçün Azərbaycan və Ermənistən Ali Sovetlərinin Rəyasət Heyətlərinə müraciət edilmiş, bu məsələnin müsbət həlli üçün SSRİ Ali Soveti qarşısında vəsatət qaldırılmışdı.

Ele həmin gün Qafan rayonundan qovulan azərbaycanlı qacqınların ilk dəstəsinin nümayəndələrini Azərbaycan KP MK-da qəbul etmişdilər.

Fevralın 21-də səhər-səhər əllərində Ermənistən SSR-in bayraqı və M.Qorbaçovun portretləri olan nümayişçilər Vilayət Partiya Komitəsinin binasının qarşısına toplaşaraq "Dağlıq Qarabağ Ermənistən ayırmaz tərkib hissəsidir!", "Qarabağ - yox, Artsax - hə!", "Yaşasın milli siyasetdə yenidənqurma!" şüərlərini səsləndirmişdilər. Həmin gün axşam Sov.IKP MK-nin Siyasi Bürosu keçmiş DQMVG-də baş verən hadisəni müzakirə etmiş, ermənilərin iddiasının dövlətin mövcud milli-ərazi quruluşunun dəyişdirilməsinə cəhd və yolverilməz olduğu mövqeyi bildirilmiş, vəziyyəti nəzarətdə saxlamaq üçün Sov.IKP MK-nin katibi Georgi Razumovski, SSRİ Ali Soveti Rəyasət Heyəti sədrinin birinci müavini Pyotr Demicəv və SSRİ DTK-nin sədrinin birinci müavini Flipp Bobkov Bakıya gəlmiş, oradan da Xankəndiyə getmişdilər.

Kremlin ilk rəsmi açıqlamasından narazı qalan ermənilər İrəvanda və

Xankəndidə etiraz mitinqlərinə başmışdilar. Fevralın 21-də İrəvanda fəaliyyət göstərən yeganə Dəmirdənək məscidi və M.F.Axundov adına azərbaycanlılara məxsus orta məktəbin binası, həmin binanın üçüncü mərtəbəsində yerləşən C.Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrının levazimatları da yandırılmışdı. İrəvanda bu hadisələrə qarşı etirazını bildirən azərbaycanlıların evlərinə od vururdular. M.F.Axundov adına orta məktəbin direktoru Əziz Süleymanov İrəvanda dərc olunan "Yerekoyan Yerevan" qəzetinə verdiyi müsahibədə məktəbdə dərslerin dayandırılmasını etiraf etmiş, lakin qorxusundan bunu şəhərdə qrip epidemiyasının yayılması ilə izah etməyə məcbur olmuşdu. Halbuki, həmin vaxt rəsmi olaraq şəhərdə qrip epidemiyasının yayıldığı haqqında məlumat verilməmişdi.

Fevralın 22-də ermənilər Əsgəran rayonunda Bəxtiyar Quliyev və Əli Hacıyev adlı iki gənci qətlə yetirdikdən sonra Xankəndi-Ağdam yolunda Ağdam rayonu sakinləri ilə Əsgəran sakinləri arasında qarşidurma olmuş, 19 nəfər yaralanmışdı.

Fevralın 25-də Azərbaycanın öz ərazisindən azərbaycanlıların ilk qacqınlıq dalğası başladı. Keçmiş DQMVG-nin ərazisində ermənilərin təzyiq və təhqirlərinə tab gətirməyən 540 ailə (təqribən 2,5 min nəfər) Ağdam rayonuna, 150 ailə isə (təqribən 500-600 nəfər) Ağcabədi rayonuna pənah gətirmişdi.

Ermənistən ərazisindən isə azərbaycanlıların deportasiyası günü-gündən intensivləşirdi. Fevralın 28-nə olan rəsmi məlumatda görə, Qafan rayonundan qonşu Zəngilan rayonuna təqribən 2 min nəfər azərbaycanlı qacqın kimi gəlmişdi. Həmin günlərdə İmislı və Qubadlı rayonlarına da Ermənistəndən yüzlərlə qacqın ailəsi pənah gətirmişdi. Abşeron rayonuna Ermənistəndən canını qurtarıb gələn 200 nəfər qacqını Mərkəzi Komitənin birinci katibi Kamran Bağırov və Moskvadan gələn yüksək rəsmiyyəti olan ermənilər İrəvanda və

sək vəzifəli şəxslər qəbul etmişdilər. Gəncədə və Naxçıvanda Ermənistəndən azərbaycanlıların təqib edilmələrinə etiraz əlaməti olaraq aksiyalar keçirilmişdi.

İrəvanda fəaliyyət göstərən "Qarabağ" komitəsinin rəhbərləri Silva Kaputikyan və Zori Balayan fevralın 24-də Moskvada Sov.IKP MK Siyasi Bürosunun üzvü, MK katibi Aleksandr Yakovlevle üç saatda yaxın danışq aparmışdilar. Fevralın 26-da isə M.Qorbaçovun

keçmiş DQMVG-nin sosial-iqtisadi inkişafı üçün o dövrün miqyasına görə çox böyük bir məbləğ olan 400 milyon rubl ayırlaşmasına söz vermişdi. Çünkü Qorbaçov bilirdi ki, SSRİ ərazisində 19 potensial milli münaqişə ocağı mövcudur və sərhədlərin dəyişdirilməsi yolu ilə keçmiş Dağlıq Qarabağın Ermənistəna verilməsi SSRİ-nin süqutunu da-ha da sürətləndirə bilərdi. Həmin görüsədə G.Şahnazarov S.Kaputikyan və Z.Balayana deyir ki, gedin İrəvanda

portasiyasının qarşısını almağın mümkünsüzlüyünü görən Azərbaycan KP MK martın 1-də Həsen Həsənovun başçılığı ilə Ermənistəndən gələn azərbaycanlı qacqınlarla iş aparmaq məqsədile respublika komissiyası yaratmışdı.

Fevralın 27-28-də keçmiş Dağlıq Qarabağda və Ermənistəndə azərbaycanlılara qarşı edilən zorakılıqlara etiraz əlaməti olaraq keçirilən mitinqdən sonra DTK-nin ssenarisi və erməni ekstremitərinin bilavasitə iştirakı ilə Sumqayıtda kütləvi iğtişaşlar törədildi. Bundan sonra Ermənistəndən azərbaycanlıların yeni qacqınlıq dalğası başladı. Moskvanın, onun Azərbaycana və Ermənistəna göndərilmiş emisarlarının ikiüzlü mövqeləri (Yegor Liqaçov Azərbaycanda, Aleksandr Yakovlev Ermənistənda) erməni millətçilərinin öz bədnəm niyyətlərini həyata keçirmək ümidi lərini artırırdı.

Erməni millətçiləri üçün Ermənistəndə ən müabit rayonlarda yaşayan 200 mindən artıq azərbaycanlı deportasiya etmək, keçmiş Dağlıq Qarabağ problemini həll etmək qədər vacib idi. Azərbaycan hökuməti isə Ermənistəndən gələn qacqınları yük maşınlarına dolduraraq geri qaytarmaqla öz işini bitmiş hesab edirdi. 1988-ci il martın 21-nə olan rəsmi məlumatda görə, fevralın 28-dən həmin günədək Ermənistəndən 16900 nəfər qacqın gəlmiş, onlardan 8600 nəfəri geri qaytarılmışdı. Buna baxmayaraq, dağ yolları ilə Ermənistəndən qovulmasına etiraz əlaməti olaraq izdihamlı mitinq keçirildi. Mitinqdə "Erməni təhrükçiliyinə son qoysun!", "Ermənistəndə yaşayan azərbaycanlılar üçün müxtariyyət!", "Daşnaklara ölüm!" və s. şüərlər səsləndirilmişdi.

(davamı növbəti saylarımızda)

Nazim MUSTAFA,
Prezident Kitabxanasının şöbə müdürü,
tarix üzrə fəlsəfə doktoru.



köməkçisi Georgi Şahnazarovun və A.Yakovlevin ("Latinskaya Amerika" jurnalının redaktoru Serqo Mikoyanın qayını A.Yakovlevin köməkçisi idi) müşayiəti ilə Sov.IKP MK-nin baş katibi M.Qorbaçov S.Kaputikyanı və Z.Balayani qəbul etmişdi. Saatyarım müddədə onlar M.Qorbaçova türk dövüşünün xəritəsini və saxta tarixi arayışlar təqdim etmiş, onu keçmiş DQMVG-nin Azərbaycanın tərkibində qalmasının mümkünsüzlüyünə inandırmağa çalışmışdilar. Lakin Qorbaçov onlara keçmiş Dağlıq Qarabağın Ermənistəndən özlerine sığınacaq tapıldilar. Naxçıvanda vəziyyət o həddə çatmışdı

deyin ki, tezliklə milli məsələyə həsr olunacaq ümumittifaq konfransı keçiriləcək və o zaman qərar qəbul ediləcək. Bundan sonra İrəvanda və Xankəndidə yeni mitinqlər dalğası başlamışdı.

Fevralın 27-də Sov.IKP MK-nin bəy-nəlxalq əlaqələr şöbəsi müdirinin birinci müavini Karen Brutens, "Novostî" Agentliyinin direktor müavini R.Xaçaturov, Sov.IKP MK nəzdində Marksizm-Leninizm İnstitutunun direktor müavini M.Məcedlov Xankəndiyə gələrək erməni separatçılarının rəhbərləri ilə görüşmüşdülər.

Ermənistəndən azərbaycanlıların de-

ki, Bakıdan oraya əlavə ərzaq göndərilmesinə başlanılmışdı.

Ermənistəndən yaşayan azərbaycanlıların vəziyyətini öyrənmək, onların problemlərini həll etmək məqsədile Azərbaycan KP MK-nin nümayəndə heyəti İrəvana göndərilmişdi. 13-15 aprel 1988-ci il tarixində Ermənistəndə olmuş nümayəndə heyəti iki dəfə Ermənistən KP MK-nin birinci katibi Karen Dəmirçyanla görüşmüştü. Lakin verilən vədlərə baxmayaraq, azərbaycanlılara qarşı edilən zorakılıqlara və onların deportasiyasına son qoymulmayışdı. Ermənistəndən qovulan azərbaycanlılar Azərbaycan KP MK-ya gələrək, onların keçmiş Dağlıq Qarabağda məskunlaşdırılmalarını xahiş edirdilər. Azərbaycan rəhbərləri isə nəinki onlara bu şərait yaradır, eksinə, onları keçmiş DQMVG-nin ərazisində buraxmamaq haqqında hüquq-mühafizə organlarına möhkəm möhkəm tapşırıqlar verirdilər.

11 may 1988-ci ildə ermənilər Vedi (Ararat) rayonunun Şirazlı kəndinə hücum etmiş, iki nəfər qətlə yetirilmiş, onlarla insan yaralanmış, evlər yandırılmışdı. Əhali Sovet-Türkiyə sərhədində çəkilərək uzun müddət çadırlarda yaşamaq məcburiyyətində qalmışdı.

1988-ci il mayın 15-də Bakıda ilk dəfə keçmiş Lenin - indiki Azadlıq meydənında əsasən tələbələrin və ziyanlıların iştirakı ilə azərbaycanlıların Ermənistəndən qovulmasına etiraz əlaməti olaraq izdihamlı mitinq keçirildi. Mitinqdə "Erməni təhrükçiliyinə son qoysun!", "Ermənistəndə yaşayan azərbaycanlılar üçün müxtariyyət!", "Daşnaklara ölüm!" və s. şüərlər səsləndirilmişdi.